

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI  
BAKİ DOVLƏT UNIVERSİTETİ  
FƏNN SILLABUSU**

Təsdiq edirəm \_\_\_\_\_ prof. Nəcəfov C.Ə.  
(kafedra müdürü)

İmza: \_\_\_\_\_  \_\_\_\_\_

Tarix ”14“ 02 2020 -cu il

**Kafedra: Zoologiya**

**Fakültə: Biologiya**

**İxtisas: “Biologiya”**

**I. Fənn haqqında məlumat**

Fənnin adı: **İxtiologiya**

Tədris yükü (saat) cəmi: **60** saat; mühazirə: **30** saat; seminar: **30** saat (seçmə fənn)

Tədris ili: **2019/2020**; IV semestr; Bölmə: **azərb. / əyani qr.119**

Kredit sayı: **5**

**II. Müəllim haqqında məlumat:**

**b.e.n., Əbdürəhmanova Rəna Yusif qızı**

Məsləhət günləri və saatları: **I – III - 11<sup>00</sup>-13<sup>00</sup>**

E-mail ünvanı:

İş telefonu: (+99412 539 02 94)

**III. Tələb olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas:**

1. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. - 448 s.
2. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. – Баку: «АН Азерб.». - 1962. - 406 с.
3. Мамедов Ч.А., Гаджиев Р.Ю., Ахундов М.М. Новые технологии осетроводства в Азербайджане. – Баку: «Элм». - 2009. - 260 с.
4. Моисеев П.А., Азизова Н.А., Куранова И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с.
5. Никольский Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с.

- Нельсон Дж.С. Рыбы Мировой фауны. – Москва: «URSS». - 2009. – 880 с.
- Правдин И.Ф. Руководство по изучению рыб. – Москва: «Пищевая промышленность». - 1966. - 375 с.
- Черномашенцев А.И., Мильштейн В.В. Рыбоводство. – Москва: «Легкая и пищевая промышленность». - 1983. - 271 с.

**Əlavə:**

- Əsgərov F., Zaytsev Y., Qasimov R., Quliyev Z. Xəzərin əsrarəngiz balıqları. – Bakı: “Bəşər-XXI”. - 2003. -164 s.
- Palatnikov Q.M., Qasimov R.Y. Nərəkimilər – dinozavrların həməsrləri. – Bakı: “Nurlar” . - 2010. -167 s.
- Иванов В.П. Биологические ресурсы Каспийского моря. - Астрахань: «КаспНИРХ». - 2000. – 100 с.
- Касымов А.Г., Аскеров Ф.С. Биоразнообразие: нефть и биологические ресурсы Каспийского моря. – Баку: «Print Studio». - 2001. - 326 с.
- Кулиев З.М. Рыбы залива Киргова Каспийского моря. – Баку: «Элм». - 1989. – 182 с.

**IV. Fənnin təsviri və məqsədi:**

**Fənnin qısa təsviri:** İxtiologiya balıqlar haqqında elmdir. Fənn III kurs bakalavr tələbələri üçün tədris olunur. Fənnin mühazirələrində tələbələrə dünyada və Azərbaycanda ixtiologianın tarixi, ixtiologianın bölmələri: ümumi ixtiologiya və xüsusi ixtiologiya, biologiyasına və həyat tərzinə görə balıqların müxtəlifliyi, balıqların yaşayış mühiti kimi su mühitinin xüsusiyyətləri, müəyyən yaşayış mühitinə uyğunlaşmasına görə balıqların ekoloji qrupları (dəniz balıqları, şit su balıqları, keçici balıqlar və şortəhər su balıqları), balıqların sistematikası və yayılması haqqında biliklər öyrədirilir.

**Fənnin məqsədi:** balıqların həyat şəraitindən asılı olaraq quruluş xüsusiyyətləri, ekoloji qrupları, yayılması, növdaxili və növlərarası qarşılıqlı münasibətləri, sistematikası, skeleti, daxili orqanları, onların anatomiyası və fiziologiyası, nəsilverməsi, məhsuldarlığı, inkişaf mərhələləri, yemlənməsi, böyümə tempi haqqında tələbələrə məlumat vermək, həmçinin müxtəlif su hövzələrində onların mövcud resursları və əhəmiyyətini açıqlamaqdan ibarətdir.

Bu fənnin öyrənilməsi nəticəsində bakalavr:

**- Bilməlidir:**

Balıqların təsnifatını və biologiyasını, su ekosistemlərdə mövcud olan proseslərin əsas qanuna uyğunluqlarını, vətəgə əhəmiyyətli balıq növlərinin sistematikasını, biologiyasını, yayılmasını və ovunun müasir vəziyyətini, abiotik və biotik faktorların balıqlara təsiri və onlara uyğunlaşmasını, balıqların coğrafi yayılmasının əsas qanuna uyğunluqlarını, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən balıq növlərini, Azərbaycanın daxili hövzələrinə və Xəzər dənizinə introduksiya edilmiş balıq növlərini və onların biologiyasını;

**Bacarmalıdır:**

İxtioloji materialları toplamağı və bioloji analizləri yerinə yetirməyi, balıqların növünü və mənsub olduğu taksonomik qrupu təyin etməyi, balıqların morfoloji və fizioloji xüsusiyyətlərini qiymətləndirməyi;

**Yiyələnməlidir:**

Dəniz şəraitində və daxili su hövzələrində ixtioloji tədqiqatların yerinə yetirilməsi metodikasına, balıqların növünün təyin edilməsi qaydalarına, balıqların yaşınnı, cinsiyyətinin və yetkinlik mərhələsinin təyin edilməsi metodlarına.

Fənnin tədrisində mövzulara uyğun hazırlanmış slaytların və video materialların nümayişi üçün noutbuk və projektorun olması çox vacibdir.

#### **Y. Fənnin təqvim planı:**

Həftələr	Mövzunun adı və qısa icmali	Mühazirə	Seminar	Saat	Tarix
I	<p><b>Mövzu 1:</b>  <b>Giriş . İxtiologyanın tarixi. Ümumi ixtiologiya. Balıqların quruluşu, dəri, skelet.</b></p> <p><b>Qısa icmali:</b> Balıqların quruluşunu, dərisini, əzələrini və skeletini öyrənmək</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 1.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.3-6.</li> <li>3. Moiseev П.А., Azizova Н.А., Kuranova И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с.</li> <li>4. Nikol'skiy Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с.</li> </ol>	+	-	2	<b>18.02.</b>

<b>II</b>	<p><b>Mövzu 2:</b> <b>Balıqların quruluşu (dəri, əzələ, skelet)</b></p> <p><b>Qısa icmali:</b> Su mühitində yaşaması ilə əlaqədar balıqların quruluşu və bədən forması. Balığın dərisi, daxili skeleti və əzələ toxumasının xüsusiyyətləri. Balıqların rəngi, pigmentlər, xromatoforlar, onların quruluşu və təsnifikasi.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 2.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.12-20.</li> <li>3. Moiseev P.A., Azizova N.A., Kuranova I.I. İxtiologiya. – Moscow: «Легкая и пищевая промышленность». – 1981. – 373 c.</li> <li>4. Nikolskiy G.B. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 c.</li> </ol>	+	-	2	<b>25.02.</b>
<b>III</b>	<p><b>Mövzu 3:</b> <b>Balıqların daxili orqanları</b></p> <p><b>Qısa icmali:</b> Tənəffüs sisteminin təşkilinin ümumi prinsipləri. Həzm sisteminin strukturu və fəaliyyətinin xüsusiyyətləri. Balıqlarda osmoregulyasiyanın mexanizmləri.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 3.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.20-47.</li> <li>3. Nikolskiy G.B. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 c.</li> </ol>	+	-	2	<b>03.03.</b>
<b>IV</b>	<p><b>Mövzu 4: Balıqların mühitin abiotik amilləri ilə əlaqələri.</b></p> <p><b>Qısa icmali:</b> Ifrazat, reproduktiv və tənəffüs sistemlərinin ümumi prinsipləri.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 4.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı</li> </ol>	+	-	2	<b>10.03.</b>

	<p>Universiteti nəşriyyatı». – 2001. – S.49-67.</p> <p>3. Никольский Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с.</p> <p>4. Черномашенцев А.И., Мильштейн В.В. Рыбоводство. – Москва: – Легкая и пищевая промышленность. - 1983. - 271 с.</p> <p>5.</p>				
V	<p><b>Mövzu 5:</b>  <b>Balıqların mühitin abiotik amilləri ilə əlaqələri.</b></p> <p><b>Qısa icmali:</b> Abiotik ekoloji amillərin balıqlara təsiri. Balıqların həyatında onların əhəmiyyəti. Suda oksigenin (<math>O_2</math>) miqdarı. Balıqlarən tənəffüs mexanizmləri. Suda olan karbon (<math>CO_2</math>) qazının və digər qazların balıqlara təsiri. Ətraf mühitin pH göstəricisi və balıqların həyatında əhəmiyyəti.</p> <p><b>Oxu materialları (kitabın adı, müəlliflər və lazımı səhifələr göstərilməklə):</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 5.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.49-67.</li> <li>3. Никольский Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с.</li> <li>4. Черномашенцев А.И., Мильштейн В.В. Рыбоводство. – Москва: – Легкая и пищевая промышленность. - 1983. - 271 с.</li> </ol>	+	-	2	<b>17.03</b>
VI	<p><b>Mövzu 6:</b>  <b>Balıqların ətraf mühitin biotik amilləri ilə əlaqələri</b></p> <p><b>Qısa icmali:</b> Biotik əlaqələrin əsas formaları. Balıqların növdaxili və növlərarası biotik əlaqələri. Balıqların digər onurğalı və onurğasız heyvanlar və bitkilərlə əlaqələri.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 6.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». –</li> </ol>	+	-	2	<b>24.03.</b>

	2001. – S.67-78. 3. Никольский Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с 4. Черномашенцев А.И., Мильштейн В.В. Рыбоводство. – Москва. – Легкая и пищевая промышленность. – 1983. - 271 с.				
VII	<b>Mövzu 7:</b> <b>Balıqların qidalanması</b>  <b>Qısa icmali:</b> Dinc balıqlar, yırtıcı balıqlar, regional, sutkalıq və mövsümi qidalanma, yem rəğabəti.  <b>Oxu materialları:</b> 1. Müəllimin mühazirə mətni № 7. 2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.78-93. 3. Moiseev P.A., Azizova N.A., Kuранова И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с. 4. Никольский Г.В. Экология рыб. – Москва: «Высшая школа». - 1974. - 366 с. 5. Правдин И.Ф. Руководство по изучению рыб. – Москва: «Пищевая промышленность». - 1966. - 375 с.	+	-	2	<b>31.03.</b>
VIII	<b>Mövzu № 8:</b> <b>Balıqların nəsilverməsi</b>  <b>Qısa icmali:</b> Balıqların nəsilvermə üsulları, nəsilvermə vaxtı, cinsiyət yetkinliyinin mərhələləri, kuru məhsuldarlığı və inkişaf mərhələləri.  <b>Oxu materialları:</b> 1. Müəllimin mühazirə mətni № 8. 2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.93-117. 3. Никольский Г.В. Экология рыб. - Moskva: "Высшая школа". – 1974. - 366 с.	+	-	2	<b>07.04.</b>

	4. Черномашенцев А.И., Мильштейн В.В. Рыбоводство. – Москва. – Легкая и пищевая промышленность. – 1983.- 271 с.				
<b>IX</b>	<p><b>Mövzu 9: Balıqların miqrasiyası</b></p> <p><b>Qısa icmali:</b> Miqrasiyanın tipləri. Anadrom və katadrom miqrasiya. Miqrasiyanın səbəbləri və onların adaptiv xüsusiyyətləri.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 9.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.117-126.</li> <li>3. Moiseev P.A., Azizova N.A., Kuranova I.I. İxtiologiya. – Moscow: «Lekkaya i pishchevaya promyshlennost». – 1981. – 373 c.</li> <li>4. Nikolskiy G.B. Ekologiya ryb. – Moscow: «Vyschaya shkola». - 1974. - 366 c.</li> </ol>	+	-	2	<b>14.04.</b>
<b>X</b>	<p><b>Mövzu 10:</b> <b>Xüsusi ixtiologiya. Dəyirmiagızlar</b></p> <p><b>Qısa icmali:</b> Balıqların xarakteristikası və təsnifatı. Təsərrüfat əhəmiyyəti.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 10.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.127-138.</li> <li>3. Moiseev P.A., Azizova N.A., Kuranova I.I. İxtiologiya. – Moscow: «Lekkaya i pishchevaya promyshlennost». – 1981. – 373 c.</li> <li>4. Nelsoneon Dž.C. Ryby Mirovoj fauny. – Moscow: «URSS». - 2009. – 880 c.</li> </ol>	+	-	2	<b>21.04.</b>
<b>XI</b>	<p><b>Mövzu 11: Qığırdaqlı balıqlar</b></p> <p><b>Qısa icmali:</b> Xarakteristikası və təsnifatı, quruluş xüsusiyyətində fərqlər, bioloqiyası.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 11.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.138-147.</li> </ol>	+	-	2	<b>28.04.</b>

	3. Моисеев П.А., Азизова Н.А., Куранова И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с. 4. Нельсон Дж.С. Рыбы Мировой фауны. – Москва: «URSS». - 2009. – 880 с.				
<b>XII</b>	<p><b>Mövzu 12:</b> <b>İbtidai Sümüklü balıqlar.</b></p> <p><b>Qısa icmali:</b> Sümüklü balıqlar Osteichthyes. Nərəkimilər, siyənəkkimilər, qızılbalıqlar, çəkilər, və onların bioloqiyası. Azərbaycan “Qırmızı kitab”1.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 12.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.147-164.</li> <li>3. Моисеев П.А., Азизова Н.А., Куранова И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с.</li> <li>4. Нельсон Дж.С. Рыбы Мировой фауны. – Москва: «URSS». - 2009. – 880 с.</li> </ol>	+	-	<b>2</b>	<b>05.05.</b>
<b>XIII</b>	<p><b>Mövzu 13:</b> <b>Ali sümüklü balıqlar.</b></p> <p><b>Qısa icmali:</b> Sümüklü balıqlar Osteichthyes. Nərəkimilər, siyənəkkimilər, qızılbalıqlar, çəkilər, və onların bioloqiyası. Azərbaycan “Qırmızı kitab”1.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>1. Müəllimin mühazirə mətni № 12.</li> <li>2. Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.165-335.</li> <li>3. Моисеев П.А., Азизова Н.А., Куранова И.И. Ихтиология. – Москва: «Легкая и пищевая промышленность». – 1981. – 373 с.</li> <li>4. Нельсон Дж.С. Рыбы Мировой фауны. – Москва: «URSS». - 2009. – 880 с.</li> </ol>	+	-	<b>2</b>	<b>12.05.</b>
<b>XIV</b>	<b>Mövzu 14:</b>				

	<p><b>Ali sümüklü balıqlar</b></p> <p><b>Qısa icmali:</b> Azərbaycanda balıqların coğrafi yayılması və qanuna uyğunluqları.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>Müəllimin mühazirə mətni № 14.</li> <li>Abbasov H.Q., Hacıyev R.V. İxtiologiya. – Bakı: «Bakı Universiteti nəşriyyatı». – 2001. – S.347-349.</li> <li>Иванов В.П. Биологические ресурсы Каспийского моря. - Астрахань: «КаспНИРХ». - 2000. – 100 с.</li> </ol>				2	<b>19.05.</b>
XV	<p><b>Mövzu 15: Balıqların coğrafi yayılması və Azərbaycan balıqları</b></p> <p><b>Qısa icmali:</b> Xəzər dənizinin və Azərbaycanın daxili sularında yaşayan balıq növləri. Azərbaycan sektor. biosenozun Onların biologiyası, yayılması əhəmiyyəti.</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>Müəllimin mühazirə mətni № 15.</li> <li>Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. – Баку: «АН Азерб.». - 1962. - 406 с.</li> <li>Кулиев З.М. Рыбы залива Кирова Каспийского моря. – Баку: «Элм». - 1989. – 182 с.</li> <li>Мамедов Ч.А., Гаджиев Р.Ю., Ахундов М.М. Новые технологии осетроводства в Азербайджане. – Баку: «Элм». - 2009. - 260 с.</li> </ol>				2	<b>26.05.</b>

#### VI. Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixləri:

NN	Mövzunun adı	Təhvil verilmə tarixi
1.	Balıqların quruluş xüsusiyyətləri;	<b>28.02. – 17.03.</b>
2.	Balıqların daxili orqanları və onların fuksiyaları;	
3.	Abiotik amillərin balıqlara təsiri;	
4.	Balıq populyasiyalarının biotik əlaqələri;	<b>27.03. – 28.04.</b>
5.	Balıqların yemlənməsi;	
6.	Balıqların miqrasiyası;	
7.	Qiğırdaklı balıqlar sinfi;	

8.	Balıqların nəsilverməsi;	01.05. – 29.05.
9.	Sümüklü balıqlar sinfi;	
10.	Azərbaycanın ixtiofaunası	

## VII. İmtahanın keçirilməsi forması - yazılı.

### VIII. Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Balların maksimum miqdarı – 100 bal.

#### A) *Semestr ərzində toplanan maksimum bal – 50*

Dərsə davamiyyətə görə	10 bal
Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə	10 bal
Seminar (məşğələ) dərslərinin nəticələrinə görə	30 bal

#### B) *Semestr imtahani nəticəsinə görə - maksimum 50 bal*

Hər bilet də – 5 sual, hər suala – 10 bal verilir

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

#### C) *Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında):*

<b>91 – 100 bal</b>	<b>Əla</b>	<b>A</b>
<b>81 – 90 bal</b>	<b>Çox yaxşı</b>	<b>B</b>
<b>71 – 80 bal</b>	<b>Yaxşı</b>	<b>C</b>
<b>61 – 70 bal</b>	<b>Kafi</b>	<b>D</b>
<b>51 – 60 bal</b>	<b>Qənaətbəxş</b>	<b>E</b>
<b>51 baldan aşağı</b>	<b>qeyri-kafi</b>	<b>F</b>

Müəllim: Əbdürəhmanova Rəna Yusif qızı

İmza: \_\_\_\_\_ 

Tarix: 14 fevral 2020